

YENİ AZƏRBAYCAN

<http://www.yenizerbaycan.com>

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir

Məqalə KİVDF-nin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" istiqaməti üzrə həyata keçirilən layihə çərçivəsində hazırlanmışdır



Azərbaycanın regionlarından xarici bazarlara məhsul ixracı artır

Ölkəmizin regionlarında yetişdirilən yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarına xarici ölkələrin istehlak bazarlarında böyük tələbat var



Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar çərçivəsində qeyri-neft məhsullarının ixracının səmərəli təşviq mexanizminin işə salınması, "Made in Azerbaijan" brendinin formalasdırılması, xarici ölkələrdə ticarət evlərinin yaradılması və bu kimi digər məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq respublikamızdan xarici bazarlara ixrac həcməni əhəmiyyətli dərəcədə artıb. O cümlədən ölkəmizin bölgelərində ixrac yönümlü kənd təsərrüfatı məhsullarının istehsalı diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, Azərbaycanın regionlarında yetişdirilən yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları yaxın xarici ölkələrin istehlak bazarlarında yaxşı tanınır və onlara böyük tələbat var. Ölkəmizdə qarşıya qoyulan hədəf ise məhsullarımızın uzaq xarici bazarlarda da tanınmasına nail olmaqdır.

Yeri gelmişkən, iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmali"nın 2020-ci ilin may sayı təqdim edilib. Burada verilən məlumatə əsasən, 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan qeyri-neft sektorunu üzrə 549 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Bəhs olunan dövrə respublikamızdan Rusiyaya 186,2 milyon, Türkiyəyə 122,2 milyon, Gürcüstana 58,8 milyon, İsvəçreyə 48,5 milyon və Çinə 18,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. O cümlədən 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 4 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 13 faiz, İsvəçreyə 9 faiz və Çinə 45 faiz artıb.

Xüsusi olaraq vurğulayaq ki, cari ilin yanvar-aprel ayları ərzində ölkəmizdən xarici bazarlara ixrac olunan qeyri-neft sektoruna aid malların strukturunda regionlarda yetişdirilən kənd təsərrüfatı məhsullarının həcmi üstünlük təşkil edib. Belə ki, 2020-ci ilin ilk dörd ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (73,3 milyon ABŞ dolları) birinci, pambıq mahlıci (44,3 milyon ABŞ dolları) ikinci yeri tutub. Ümumiyyətlə, 2020-ci ilin yanvar-aprel ayları ərzində respublikamızdan meyvə-tərəvəz ixracı 153,9 milyon, pambıq lifi ixracı 45 milyon, pambıq ipliyi ixracı 8,7 milyon, alkoqollu və alkoqolsuz içkilerin ixracı 4,8 milyon, şəker ixracı 4,5 milyon ABŞ dolları təşkil edib.

"İxrac icmali"nda o da göstərilib ki, bu ilin may ayında "Bir Pəncərə" ixracına Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyeri isə 15,4 milyon ABŞ dolları olub. 2020-ci ilin yanvar-may ayları ərzində "Bir Pəncərə" ixracı Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 46,7 milyon ABŞ dolları dəyerində qeyri-neft ixracı həyata keçirilib.

Bu məqamda qeyd edək ki, hazırda Cəlilabadda kartofun kütləvi yiğimi davam edir. Verilən məlumatə əsasən, bu ilin may ayında qeyri-neft ixracının dəyeri isə 15,4 milyon ABŞ dolları olub. 2020-ci ilin yanvar-may ayları ərzində "Bir Pəncərə" ixracı Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 46,7 milyon ABŞ dolları dəyerində qeyri-neft ixracı həyata keçirilib.

Bu məqamda qeyd edək ki, hazırda Cəlilabadda kartofun kütləvi yiğimi davam edir. Verilən məlumatə əsasən, bu ilin may ayında qeyri-neft ixracının dəyeri isə 15,4 milyon ABŞ dolları olub. 2020-ci ilin yanvar-may ayları ərzində "Bir Pəncərə" ixracı Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 46,7 milyon ABŞ dolları dəyerində qeyri-neft ixracı həyata keçirilib.

nun 4-dek 70 faizində yiğim başa çatıb. Vegetasiya müddəti başa çatmayan sahələrdə isə son suvarma işləri görülür. Hazırda hər hektardan 27-28 ton kartof götürən cəlilabadlı fermerlər məhsuldalarlıdan razıdırılar.

Məsələn, uzun illərdir, kartofçuluq sahəsində çalışan rayonun Ocaqlı kənd sakini, fermer Nizami Məmmədovun sözlerine görə, bu il daxili bazarla yanaşı, xarice də göndərmək üçün bol məhsul var: "15 gündən çoxdur ki, Rusiya bazarlarına, Ukrayna, Gürcüstən və Bakıya kartof göndəririk. Sahələrdə bol məhsul var. Pandemiya dövrü olduğundan karantin rejiminin tələbləri gözlənilir, işçilər ara məsafələri saxlayır, tibbi maskalardan istifadə edirlər. Heç bir problemimiz yoxdur".

Cəlilabadlı fermerlər bildirirlər ki, istehsal olunan məhsulun 80 faizə yaxını Rusiya bazarlarına göndərilir. Mövsüm başlanğıcından bəri xaricə 35 min tondan çox Cəlilabad kartofu çıxarılib.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun baş məslehhətçisi Mübariz Nadirov KİV- açıqlamasında qeyd edib ki, hələ vegetasiya dövrünü başa vurmamış kartof sahələri var: "Kartofun qiyməti 70-80 qəpik arasında dəyişir. Məhsul bolluğu bu gün fermerləri qane edir. Hər hektardan 30 tonadək məhsul götürülür ki, bu da, ona çəkilən xərci ödəməklə yanaşı, əlavə qazanc əldə etməyə imkan verir".

Ağsuda isə son illər badam bağlarının sahəsi xeyli genişləndirilib. Son bir ildə 60,5 hektar sahəde yeni bağ salınıb. Badam bağları rayonun bağçılıq təsərrüfatında yeni sahə olsa da, nəticələr ürəkaçandır. Sahibkar İlham Həsənov deyir ki, son üç ildə Ağsu rayonunda 90 hektar badam bağı salıb. Bunun da 44 hektarı iki, 46 hektarı isə bir yaşıntı tamamlamış bağlardır. İki yaşıntı tamamlamış bağlardan bu il bol məhsul gözlediklərini deyən İlham Həsənov, məhsuldarlıq çoxaldıqdan sonra bağın ərazisinin da da genişləndirəcəyini bildirir.

Öldə edilən məhsulları yerli bazarla bərabər, Körfəz ölkələrinə və Avropa bazarlarına çıxarılması qarşıya qoyulan əsas hədəflərdən. "Xarici ölkələrdə qatıldığımız sərgilərdə bu məhsula çox böyük tələbat olduğunu müşahidə etmişik və ona görə biz də məhsulumuzu Avropa və Körfəz ölkələri bazarlarında satmağı planlaşdırırıq", - deyə sahibkar qeyd edir.

Fermer deyir ki, fransız sortundan olan süfrə badamları çox məhsuldar ağaclarıdır: "Bu ağaclar adətən üç yaşından sonra ilkin məhsul verməyə başlayır, amma bizim əkdiyimiz sahədə aqrotexniki qaydalara tam riayət olunması, eləcə də əlverişli iqlim nəticəsində artıq ikinci yaşıntı tamamlayan badam ağaclarından məhsul əldə etməyə başlamışq. Bu məhsula ləpəsinin böyüklüyüne, rənginə və dadi-na görə bazaarda çox böyük tələbat var. Ona görə də ilkin mərhələdə badamı bazara yalnız ləpə şəklində çıxarmağı, növbəti illərdə isə badam emalı ilə bağlı digər sahələrdə də özümüzü sınamağı planlaşdırırıq".

Xatırlaqla ki, son üç ildə Azərbay-

canda badam bağlarının sahəsi təxminən üç dəfə artıb. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdürü Vüqar Hüseynovun sözlərinə görə, 2017-ci ilde ölkəmizdə 652 hektar badam sahəsi vardı, 2019-cu ilin sonunda isə bu rəqəm 1967 hektara çatıb. Hazırda bu bağlardan 574,1 hektarı bar verəndir. Tekə 2019-cu ilde Azərbaycanda 806 hektar sahədə yeni badam bağları salınıb. Ötən il Azərbaycanda bağlardan 915,6 ton badam yığılıb. Hazırda orta məhsuldarlıq hər hektardan 15,9 ton təşkil edir.

Badam bağlarının salınması dövlət tərəfindən də dəstəklənir. Nazirliyin rəsmisi, həmçinin bildirib ki, 2020-ci ildən tətbiq olunan yeni subsidiya mexanizmine əsasən, intensiv üsulla salılmış badam bağlarının hər hektarına görə təsərrüfat sahibinə 400 manat subsidiya verilməsi nəzərdə tutulur. 2019-cu ildən əvvəl salınmış bağlara görə isə hektara 240 manat subsidiya verilir. Dövlət dəstəyinin artırılması fermerlərin əqəllilik əkmələrə, o cümlədən badam bağları salınmasına marağını artırır.

Son illərdə Qusar rayonunda müəsəripli intensiv meyve bağlarının salınmasına maraq artıb. Rayonda intensiv meyve bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarıla bilən rəqabetqabiliyyətli məhsul istehsal etməkdir. Qusardakı mövcud alma bağlarının böyük hissəsi 30-40 il əvvəl salınıb. Həmin bağlar bioloji inkişaf dövrünü başa vurmaş hesab olunur. Bu səbəbdə fermerlər yeni superintensiv tipli meyve bağları salmaqdə maraqlıdır.

Qusar rayonunun Qullar kəndində salınmış müasir meyve bağlarında alma, gilas, nektarin və armud becərilir. Burada əkilən ağacların tingləri əsasən Türkiyə və İspaniyadan getirilib.

Fermer Elçin Həsərov bildirib ki, ölkə ərazisində istehsal olunan meyvenin həcminin artırılması xarici məhsul sahəbatı azaltmaqla yanaşı, yerli fermerlərin iqtisadi vəziyyətinə də müsbət təsir göstərir. Məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır.

"Dövlətimizin fermerlərə dəstəyindən yararlanmaqla, 2016-ci ildə bağ salmaq qərarına gəldik. Qusar rayonunun Qullar kəndində torpaq sahəsi götürdük. Burada hissə-hissə bağ salmağa başladıq. Əvvəlcə təsərrüfatımıza ailə üzvlərimizlə birləşdik. Sonra fermerlərə ya-nacaq və gübrə üçün verilən subsidiyalardan yaralanmağa başladıq. Bu, bizim ailə təsərrüfatımıza böyük dəstək oldu. Təsərrüfatımızda intensiv bağlar salmışıq. Əldiyimiz ağaclar xarici sortlardır. Yerli sortularla müqayisədə bu ağaclar daha məhsuldarlıdır. İldən-ilə məhsuldarlıq dəha da artır", - deyə E.Həsərov söyləyib.

Damcı üsulu ilə suvarılan bu bağlarla işlər tam avtomatlaşdırılıb. Plastik borularla vurulan su avtomatik olaraq ağaclarla verilir. Bu isə öz növbəsində həm vaxt itkisinin, həm də su məsrəfinin qarşısını alır.

"Həm tezyetişən, həm də mövsü mün sonunadək yetişən sortlar becərirk. Bu, bazara daimi məhsul çıxarmağımızı təmin edir. İyünün əvvəlindən oktyabrda meyvəmiz olur. Məhsulumuz çoxaldıqca Rusyanın böyük market şəbəkələri də bizimlə ticarət əlaqələri qurmağa maraqlıdır. İldən-ilə məhsuldarlıq dəha da artır", - deyə fermer bildirir.

Superintensiv bağçılığın üstün cəhətlərindən biri də meyve tinginin elə əkildiyi il məhsula düşməsidir. Lakin mütəxəssislər həmin meyveni ağacda saxlama-maçı tövsiyə edirlər. Ənənəvi bağlardan fərqli olaraq burada xüsusi aqrotexniki qulluq aparılmalıdır. Həmin bağlarda əkilən sortlar ənənəvi bağlardan 3-4 dəfə daha çox məhsul verir. Ənənəvi bağların hər hektarından 20-25 ton məhsul yığılırsa, superintensiv bağçılıqda bu göstərici 60-70 ton arasında dəyişir.

Mübariz ABDULLAYEV